



# QARABAĞ-ŞUSA ƏDƏBİ-MƏDƏNİ MÜHİTİ - UZAQ KEÇMİŞDƏN BU GÜNÜMÜZƏ QƏDƏR...

(Əvvəli 3-cü səhifədə)

XII əsr Azərbaycan poeziyasının en qüdrəti simalarından biri qarabağı Mücireddin Beyləqanı olmuşdur və Xosrov Dəhləvi onun sənətkarlığını Xaqani Şirvaninin sənətkarlığından üstün tutmuşdur. Zəld ibn Hüseyn ibn Ömer Beyləqanı da Mücireddinin müsəri olmuş, filosof olaraq yüksək elmi səviyyəyə çatmış, Dəməşqə getniş, orada bedii fikrin, felsəfi elmən apancısı kimi məşhur olmuş, bir sira yüksək səviyyəli bedii əsərlər yaratmışdır.

XIV əsrde Tuti Abdulla Qarabağı adlı bir şair fealiyyət göstərmış, əsərlərindən hələlik əldə olmuşda da, "Həqiqətəs-süəra" da və başqa mənbələrdə çox ilhamlı, tanınmış şair kimi hörmətlə adı çəkilir.

Sədullah Bərdəi (XIV-XV əsrlər), Mihyyiddin Məmməd Bərdəi (? - 1521) kimi şair və alimlərin öz dövrlərinin tanınmış simalarından olğudu bildirilir.

XV əsrde Qarabağlı Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün Şeyx tituluna yüksəlmış, Gülsəni texallüsü ilə ədəbiyyat aleminde olduqua məşhur olmuşdur və Mövlana Gülsəni mərtəbesinə, təbaqəsinə çataraq Qahirəde və Osmanlı İmparatorlaşmadır. Teriqetini yarmışdır. Xanagahı Qahirədər və bu gün de fealiyyətdədir. Mövlana Gülsənin iki oğlu - Şeyx Əhməd Gülsənizade və Səfəvi Seyyid Əli Gülsəni da şair olmuşlar ve atalarının ölümündən sonra onu əvəz etmişlər.

Yusif ibn Məhəmmədşahı Qarabağı XVI-XVII əsrlərdə yaşayıb-yaratmış, dövrünün görkəmləri alimlərindən olmuş, Səmərqəndə Hüseyinyyə xanəgahına getmiş və Mövlana Yusif tebəqəsinə yüksəlmışdır. Səmərqənde indi də xanagahi hörmətlə yad edilir. İzzəddin (Mühyiddin) Məmmədəli oğlu Qarabağı (1635-ci ilə vefat edib) XVI-XVII əsrlərdə yaşamış, ibni Sina məktəbinin davamlılarından olmuş filosofdur. Şəhrlərdən ibarət məşhur felsəfi traktatlarını mülliətfidir.

XVI əsrde yaşayıb-yaratmış, Şah İsmayıllı Xətai sarayının doğmalarından olan, ustadlar-ustadı Aşıq Qurbanı dövrünün en kamil ustad sənətkarı olmuşdur. Ümumiyyətla, Qarabağ mühtiində əşqılıq XVI-XVIII əsrlərdə çiçəkləndi, dörin ürfəni-estetik kökləre, xüsusen de teriqət onənəsinə bağlılığı qeyd olunur.

Bütün bunlar tarixin saralımsı, külekənlərə sovrulmuş səhifələrindən bu günümüze golub çatıb, zənginliyi ilə qıtbə doğuran mədəniyyətimizin qələbələridir, zərrələridir, cızgiləridir. Qarabağ ədəbi mühiti həmçinin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına yaxşı nəmədən fon vermiş, onun on qüdrəti səhifələrini yaratmış, istiqamətləndirmişdir.

\* \* \*

XVIII əsrde isə Qarabağ xanlığının vo onun paytaxtı Şuşa-Pənahabad şəhərinin yaranması ilə Qarabağ ədəbi-mədəni mühiti, demək olar ki, ciçəklənmə, intibah mərhələsinə daxil

olmuşdur.

XVIII-XIX əsr Qarabağ ədəbi mühiti en yəni ideya-estetik xətti, ədəbi-şəhərli meylleri və zənginliyi ilə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında elcə da, Şərqi ədəbiyyatında önmövqeləri çıxır.

Savadlı elm və sənəd adamlarını saraya cəlb etmək Qarabağda hələ Pənahəli xan (1693-1758, xanlıq dövrü 1747-1758 - red.) dövründən bir qayda idi. Mirzə Veli Baharlı, Molla Pənah Vaqif, Mirzə Camal Cavanşir kimi görkəmləi şəxsiyyətlər müxtəlif vaxtlarda xan sarayına cəlb olunmuş və onlar öz fealiyyətləri ilə Qarabağ xanlığının ictimai-siyasi hayatında müüməl rölyənmişlər. Bu enəna xüsusiyyələ İbrahimxelil xanın (1732-1806, xanlıq dövrü 1758-1806 - red.) dövründə geniş şəkil almışdı. Uzaqqorən Qarabağ həkimi təkcə yerli adamları yox, həm də Qafqazın və İranın müxtəlif şəhərlərindən ziyanlı, mədeni, işbilen şəxsləri saraya dəvet edir, onların məsləhətlərindən bəhrələndirdi.

"Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq öz fövqündən poeziya ton verirdilər". Büyük ədəbiyyatşunas və pedaqoq, illi ədəbiyyat tarixçisi, İshai Furdinbəy Köçərlinin qeyd etdiyi kimi Şuşa dağlarının bu poetik zirvəsində "məskən salan" bu şairlərin böyük ədəbi irsi ədəbiyyatımıza zənginləndirmidir.

Təkcə Mir Möhsün Nəvvabın "Tezkireyi-Nəvvab" toplusunda XIX əsrde Qarabağdan çıxmış 100-dən artıq şairin heyati və yaradıcılığı haqqında məlumat verilmişdir. Tezkirə 1913-cü ilde Bakıda kitab şeklinde nəşr olunmuşdur.

XVIII əsrde Mirməhəsün Ləmberani Asef, Aşıq Əli, Aşıq Valeh, Ziyadı Qarabağı və Molla Pənah Vaqifin adları çox metləblərdən xəber verir. Qarabağ ədəbi mühiti XVIII əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında ilk olaraq realist şərin osasını qoyaraq, XIX əsrde realizm ədəbi metodunun yaranmasına və möhkəmənləşməsinə, inkişafına səbəb olmuşdur.

Ibrāhim Xəlil xanın qızı Aşıq Bəyim ağa Tuti (Ağabacı adı ilə də tanınır) Şərqi də mürdik qadın kimi məşhurlaşdı və İran şahı Fətəli şah dövründə sahəli diplomatiyasının en feal istiqamətvericisi şəxslerindən oldu və onun məşhur bayatısının votənpərvərlik rühu bu gün də öz ecazkar güclü ilə seslənməkdədir:

Əziziyən Qarabağ,  
Şəki, Şirvan, Qarabağ,  
Tehran canatə dönsə,  
Yaddan çıxmaz Qarabağ.

"Vətən bağı" al-əlvandır,  
Yox içində xarı bülbül.  
Nədən her yerin əlvandır,  
Köksün altı, xarı bülbül?!

ah-nalası da ona addir və müasir

dövrün məşhur alimlərindən biri olan

rohmatlı Yaşar Qarayev isə bu misra-

ları Şuşanın bu günkü hali ilə əlaqə-

ləndirirək belə monandalırmışdı:

Vətən bağı al-əlvandır,

Qan içinde Xəribülbdür.

XVI-XVII yüzünlük Azərbaycan

ədəbiyyatında həm də orta əsər məhəb-

bət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanır. Füzulinin yazılı poeziyada olda etdiyi uğuru az qala eyni səviyyədə şifai xalq ya radiciliğinin Qurbani, Aşıq Abbas Tu farqəni kimi nümayəndələrinin yaradılığında görür.

XVII əsrdə Pənahabad şəhərinin Şuşanın bünövrəsi qoyulandan sonra Qarabağ ədəbi mühiti Azərbaycan ədəbi-mədəni mühitinin en qaynar mərkəzine çevrildi. Bu ona görə belə idi ki, Naxçıvan, İrəvan, Göncə, Şəki və b. xanlıqların, Gürçüstən siyasi-ictimai hadisələrinin istiqamətinin de Qarabağ xanlığı müəyyənləndirməye başladı və aralarında six əlaqələr oldu. Bu əlaqələr Qarabağ ədəbi mühitinin təsis dairesini daha da genişləndirdi.

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifai xalq yaradıcılığının əsasən aşiq nümayəndələrinin əsərlərinin təsisi altında canlı həyata, xalq dilinə dala da yaxınlaşdır. Məlumdur ki, Azərbaycan folklorunun müümən janları bəri olan bayati janının vətonu de Qarabağ əlli ölkələrə olmuspardır. Bəlkə də, türk dünyasında ilk bayati burada çəkilmüşdir və elə ona görə də Azərbaycanın digər rayonlarına nisbetən Qarabağda bayati janrı da genis şəkilərə yaxınlaşdır. İraqda, Bağdad ciyarlarda Korkuk türklerinin osil-nəsilləri, soyları Bayat boyuna bağlı olduğundan, indin özündə də, burada onların zəngin janrındır və Korkuk türkənlərinin bayatıları olduqua məşhurdur.

XVI əsrin və bütün zamanların en dahi sənətkarları, ədəbiyyat yolcusu Möhəmməd Füzulinin de əsərin Bayat elindən olduğu ehtimal edilir.

XVII əsrin bayati ustası da, Qarabağ Gülləbird kəndində (Laçın rayonu) Sarı Aşıq olmuşdur.

Bir sıra əsərlərdə Aşıq Qərib, Yətim, Qurbanlı, Abdulla, Nəbi adı ilə tanınan Sarı Aşıqın adı də Sarı olmuş, Yaxşı adlı bir qızı aşıq olandan sonra "Aşıq" texəllüsü ilə tanınmış, bayati janının incilərinə yaradılmışdır. Dünyanın en nizamlı, en kövək, en sərrast, en usad, fəsilə-idrakı məzmunlu bayatıları mehəlli Sarı Aşıq adı ilə bağlıdır.

Men aşıq, tərsinə qoy,

Ter təni tərsinə qoy,

Yaxşı qibləsinə,

Aşıq tərsinə qoy.

Azərbaycan aşiq ədəbiyyatında qüdrəti söz sərrafi, bayati ustası kimi adını tarixin yaddaşına yazar Sarı Aşıq o sonetkarlardandır ki, her bayatisi söz xəzinəmizin qızıl kərpiclerindən və onun zəngin irsi ilə her xalq, her millet öyüne biler.

XVIII əsrde "Qarabağ içər bir şair Kəlimullah Musadır". Bu misra M.P. Vaqif məxsusdur. Məlumdur ki, Vaqif Qarabağa köçən zamanın qədər Şuşa galasında Musa Kəlimullah adlı məşhur bir şair yaşayış-yaradırmış. Və o da aydın olur ki, Musa Kəlimullah XVIII əsr Qarabağ-Şuşa poeziya məktəbinin ilk rüsyəyimini yarananlar-dan biri olmuş və bu məktəb sonraları inkişaf edərək özünün en yüksək pilələsinə galxmışdır.

Şeirimizin föxi Molla Pənah Vaqif (1717-1797) Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına komok etmiş qüdrəti bir sonetkar kimi Qara-

bağda-Şuşada ədəbi-poetik mühitin yaranması və inkişafında əvezsiz xidmətləri olmuşdur. Bu sıradə Qarabağda uzun müddət yaşamış Molla Veli Vidadiyin de Qarabağ-Şuşa ədəbi mühitin böyük təsirini qeyd etmək vacibdir.

Qarabağ hakimi İbrahimxelil xan Cavanşirin dövründə Şuşa qalası özünü parlaq bir dövründə - çiçəklənmə, tərəqqi, medeniyət dövründə başlamışdı. Şəhərdə əsas ictimai qüvvəyə çevrilmiş sonetkarlar ordusu emələ gelmiş, burda xalq təfəkkürünün en gözəl abidələrini yaranan mahir söz, qəlam, firça ustaları, mixtelif zövqlü zəka sahibləri, yaradıcı qüvvələr yetişmişdi.

Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsisindən Qarabağ ədəbi mühitinin təqidçi-realist satirənin Qasim bay Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləndirir. Lakin hem Zakir öz yaradıcılığında, hem də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin de yeni seviyyədə davam etdirildiyini görür ki, bunun da en böyük nümayəndələrindən biri Xurşud Banu Nətəvandır (1830-1897).

Şuşada fealiyyət gösterən "Məclisi-üns" poetik məclisində Xurşud Banu Nətəvən, "Məclisi-feramuşan" ("Unudulmuşlar məclisi") isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Ümumən, o dövrde Azərbaycan fealiyyət göstərən ədəbi məclisler arasında six əlaqə mövcud idi və şairlər bir-biri ilə yaxşıdır. Bütövlükde XIX yüzülliyin ədəbiyyatı Qarabağ ədəbi məktəbinin yeni mərhələyə - XX əsr ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.

M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bey Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qəleme aldığı komediyalardır və "Müsibət-Fəxreddin" (1894) facisi, Əbdürəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və "Dağlılan tıfqə", "Bəxtsiz cavən" (1900), "Ağə Məhəmməd şah Qacar" (1907) facisi ilə Azərbaycan ədəbiyyatı daha da zənginleşdi.

İlk Azərbaycan professional qadın aşığını de Qarabağ yetişdirmişdir və Aşıq Pəri şəxsiyyəti (XIX əsr) buna eyanı bir sübutdur. Lakin artıq bu yəzilidə ədəbiyyatla folklorun qovuşluğunun kamil bir mərhələsində baş vermişdir.

(Davamı var)



**Qurban BAYRAMOV,**  
**ədəbiyyatşunas-təqidçi.**